

## “Tərəflər arasında etimad yaranmasa, heç vaxt sülh olmayacaq”

**HERMAN VAN ROMPEY:** “HƏM AZƏRBAYCAN, HƏM DƏ ERMƏNİSTAN MADRID PRİNSİPLƏRİNƏ ƏSASLANAN VƏ DAVAMLI SÜLHƏ APARAN QƏRARLAR VERMƏLİDİRLƏR”

Avropa Birliyi (AB) Şurasının prezidenti Herman van Rompey dünən Azərbaycana rəsmi səfərə gəlib. Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda H.Rompey və Y.Eyyubov arasında qısa protokol söhbəti olub. AB Şurasının prezidentinin rəsmi qarşılanma mərasimi olub. Onu dövlət başçısı İlham Əliyev qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident H.Rompeyə, AB nümayəndə heyətinin üzvləri isə İ.Əliyevə təqdim olub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısında keçib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və AB Şurası prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezident İ.Əliyev H.Rompeyin Azərbaycana səfərinin ölkəmizin AB ilə tərəfdaşlığının və dostluğunun əhəmiyyətli göstəricisi olduğunu vurğulayıb. Dövlət başçısı bu səfərin çox əhəmiyyətli və məhsuldar olacağını, onda xoş təəssürat yaradacağına əminliyini ifadə edib.

Öz növbəsində, AB Şurasının prezidenti bu səfərin Azərbaycanla AB arasında enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi üçün əlverişli imkan yaradacağını diqqətə çatdırıb. Geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

İ.Əliyev qeyd edib ki, Avropa Birliyi ilə münasibətlər iqtisadi əməkdaşlığı, enerji təhlükəsizliyi və digər sahələrdə əhatə edir. Dövlət başçısı AB-yə üzv olan ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Avropa Birliyinə üzv ölkələr ilə əlaqələrimiz çox güclüdür, bu əlaqələr həmçinin qarşılıqlı maraqlara söykənir. Bütün bunların Bakıda aparılan danışıqların mövzusunun təşkil edib”.



Azərbaycan prezidenti ötən dövrdə ölkəmizdə

insan hüquqlarının qorunması, demokratik azadlıqların təmin edilməsi istiqamətində bir çox tədbirlər həyata keçirildiyini qeyd edib.

Ardı 4-cü səh.

## Nazim İbrahimov: “İranda həbsdə saxlanılan azərbaycanlı şairlər günahsızdırlar”

“ONLAR TEZ BİR ZAMANDA AZADLIĞA BURAXILMALIDIRLAR”

“Rusiyanın Yaroslavl vilayətində üç Azərbaycan vətəndaşının yaralanması ilə nəticələnən insidentlə bağlı məsələ diqqətimizdədir. Fikrimcə, baş verən hər hadisənin mahiyyətini öyrənmək, bundan sonra geniş ictimaiyyətə çatdırmaq lazımdır. Hər hadisənin millətərarası münasibət kimi təqdim etmək düzgün deyil”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Rusiyanın Yaroslavl vilayətində 3 Azərbaycan vətəndaşının yaralanması ilə nəticələnən insidentə münasibət bildiren N. İbrahimov bəyan edib ki, Rusiya böyük ərazisi olan ölkədir və burada 2,5 milyondan çox azərbaycanlı yaşayır: “Məlumatlara görə, hətta Moskvada ətrafı ilə birlikdə 1 milyondan artıq azərbaycanlı yaşayır. Yəni Rusiyanın şəhər və regionlarında baş verən hadisələrdə

azərbaycanlılar da ola bilər. Əlbəttə, baş verənlər bizi məyus edir”.

Komitə sədri mətbuatı diqqətli olmağa çağırıb: “Mətbuat vasitələri dünyada azərbaycanlılara aid olan məsələlərin ictimaiyyətə çatdırılmasında diqqətli olmalıdır, hadisələrin mahiyyətini bildikdən sonra yazmalıdır. Çünki Azərbaycan ictimaiyyəti diasporada baş verən hadisələrə çox diqqətli”.

Komitə sədri Dünya Azərbaycanlıları Konqresinin fəaliyyətinə də toxunub: “Dünya Azərbaycanlıları Konqresinin hər iki qolu azərbaycanlıların dünyada yaratdığı 400-ə qədər diaspora təşkilatından ibarətdir. Düzüdü, adlarını bir qədər böyük qoynublar — Dünya Azərbaycanlıları Konqresi. Buna görə də cəmiyyətdə müəyyən yanlış fikirlər yaranır. Həssas edirik ki, bu təşkilatlar ayrı-ayrılıqda öz vətənpərvərlikləri ilə diaspora işinə töhvələrini verirlər”. O bildirib ki, bu məsələdə heç bir cəsarət

qınlıq olmamalıdır: “Müxtəlif formalarda, dövlətlərdə, quruluşlarda formalaşmış insanlar bu qurumda təmsil olunurlar. Bəzən eyni məsələyə müxtəlif yanaşmalar olur. Bu müxtəlif yanaşmalar da müəyyən mənada təşkilatlar arasında məsələlərə yanaşma fərqliliyi gətirib çıxarırlar. Onun üçün də məsələlərə çox diqqət yetirmək lazımdır. Əsas məsələ bu təşkilatların vətənpərvərlik, dövlətçilik və Azərbaycanın ümumdünya məsələləri yönündə göstərdiyi fəaliyyətə qiymət verməkdir”.

N. İbrahimov bu təşkilatların liderləri arasındakı münasibətlərdən asılı olmayaraq onların hər ikisinin fəaliyyətini müdafiə etdiyini söyləyib: “DAK-ın hər iki qolunda təmsil olunan şəxslər öz dövlətlərini sevirlər. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal addımlar atırlar. Ad olaraq yox, göstərdikləri fəaliyyətlərə görə onlara qiymət veririk”.

## Erməni politoloq: “Müharibə başlasa...”

... KTMT ÜZVÜ OLAN MƏRKƏZİ ASİYA DÖVLƏTLƏRİ TÜRK VƏ MÜSƏLMAN QARDAŞLARI OLAN AZƏRBAYCANA QARŞI SİLAH QALDIRMAYACAQ”

“Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması təşkilatın gücünü zəiflətməyəcək”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Moskvada “MDB-nin cənub sərhədlərində təhlükəsizlik” adlı Moskva-Astana-İrəvan telekonferansında rusiyalı politoloq, “Milli Strategiya Problemi” jurnalının baş redaktoru Ajdar Kurtov deyib.

Onun sözlərinə görə, Özbəkistanın bu təşkilatda fəaliyyəti heç vaxt ürəkəçən olmayıb: “Özbəkistan hakimiyyətinin bu addımı siyasi səhvdir. Bu uzaqgörən addım deyil. Özbək xalqı Kərimov hökumətinin atdığı addımın nəticələrini sonra ağır ödəyəcək. Özbəkistanın Kollektiv

Təhlükəsizlik Müqaviləsi Təşkilatının türk etməsi Mərkəzi Asiyada lokal silahlı münaqişələrin başlanmasına gətirib çıxaracaq. Mərkəzi Asiya ölkələrində enerji, su və torpaq istifadəsi məsələsində dövlətlər arasında ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlər Özbəkistan və Tacikistan arasında silahlı münaqişəyə səbəb ola bilər”.

Rusiya Xarici İşlər Nazirliyi Moskva Beynəlxalq Əlaqələr İnstitutu yanında Beynəlxalq Tədqiqat Analitik Mərkəzinin direktoru Andrey Kazantsev Özbəkistanın KTMT-də fəaliyyətini formal olaraq çoxdan dayandırdığını söyləyib: “Özbəkistan bir neçə ildir ki, təşkilatın tərkibində fəaliyyət göstərmir və qurum

çün keçirdiyi tədbirlərə qatılır. Ona görə də, Özbəkistanın KTMT-dən çıxması təşkilatın fəaliyyətinə o qədər də təsir göstərməyəcək”.

Erməni politoloqlar isə Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasının Ermənistan üçün heç bir əhəmiyyəti olmadığını söyləyiblər. Qafqaz İnstitutunun siyasi tədqiqatlar şöbəsinin müdiri, politoloq Sergey Minasyan Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə, KTMT-də təmsil olunan Mərkəzi Asiya dövlətlərinin KTMT silahı qüvvələrinə yardım etməyəcəyini söyləyib: “Burada islam və türk amili özünü göstərəcək. Onlar türk və müsəlman qardaşları olan Azərbaycana silah

qaldırmayacaqlar. Ona görə də, Özbəkistanın KTMT-ni türk etməsi Qafqazda Ermənistanın təhlükəsizliyinə heç bir mənfi təsir göstərmir. Ermənistanın Rusiya kimi nəhəng hərbi müttəfiqi var və Ermənistan KTMT çərçivəsində Rusiya ilə hərbi sahədə əməkdaşlıq edir. Ümid edirik ki, Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Rusiya KTMT üzvü olan Ermənistanı yardım edəcək. Əks təqdirdə, Rusiya həm Ermənistanı itirəcək, həm də Dağlıq Qarabağı əldə etmiş Azərbaycanı...”

Digər erməni politoloq David Camalyan isə hazırda Cənubi Qafqazdakı vəziyyətin Rusiyani qane etdiyini söyləyib: “Fikrimcə, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması Rusiya tərəfini də qane edir. Rusiya çalşır ki, hər iki ölkə ilə münasibətlərdə balans qorusun”.

Qazaxıstanlı politoloqlar isə Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyiblər.

## Prezident Bilgəh-Novxanı-Sumqayıt yolunda görülən işlərlə tanış olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısındakı tunelin açılışında iştirak etmiş, magistrallın ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısında tikilmiş tunelin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, ümumi uzunluğu 566 metr, örtülü hissəsinin uzunluğu 65 metrə, eni isə 23 metrə yaxın olan tunelin inşası yüksək keyfiyyətlə başa çatdırılıb. Dörd zolaqdan ibarət tunelin hərəkət hissəsinin eni 15 metrdir. Yolun bu sahəsinin müxtəlif hissələrində yeraltı piyada keçidlərinin inşasının başa çatdırıldığı, körpünün tikintisinin isə tamamlanmaq üzrə olduğu bildirilib. Dövlət başçısı tunelin açılışını bildiren lenti kəsib. Açılışdan sonra Prezident İlham Əliyev yolun rahatlığını yoxlamaq üçün sükan arxasına keçərək avtomobili idarə edib.

Sonra Prezident İlham Əliyev Bilgəh-Nov-

xanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış olub. Layihənin texniki göstəriciləri barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, layihəyə görə 6 zolaqdan ibarət yolun bu hissəsinin ümumi uzunluğu 28 kilometr, hərəkət zolaqlarının eni isə 4 metrə yaxındır. Yol boyu avtomobil və dəmir yollarının üzərində 12 körpünün və yol ötürücüsünün inşası nəzərdə tutulur. Bu yolun inşasında əsas məqsəd Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrini strateji əhəmiyyətli Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh-Sumqayıt avtomobil magistrallı vasitəsilə paytaxta daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində beynəlxalq nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, yeni magistral həmin yaşayış məntəqələrinə Bakı-Şamaxı avtomobil yoluna çıxmaqla respublikanın qərb zonası ilə təhlükəsiz, iqtisadi baxımdan daha səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.

Layihə ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

## Ceyms Apataray: “Azərbaycanın NATO-ya üzvlüyü gündəlikdə deyil”

“NATO DAĞLIQ QARABAĞ MÜNAQİŞƏNİN HƏLLİNƏ DAİR ATƏT-İN MİNSK QRUPUNUN SÖYLƏRİNİ DƏSTƏKLƏYİR”

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apataray Bakıda ANAMA və NATO-nun birgə təşkilatçılığı ilə həyata keçirilən Ceyrançöl layihəsinin açılış mərasiminə qatılıb. APA-nın məlumatına görə, C. Apataray jurnalistlərə açıqlamasında ANAMA-nın mövcud texniki imkanlarını yüksək qiymətləndirib, NATO-nun dəstəyi ilə bir sıra layihələr reallaşdırıldığını vurğulayıb.

Yay. Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı məsələnin gündəlikdə olmadığını deyən Apataray Ermənistan və Azərbaycan arasında son aylar cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahat olduqlarını ifadə edib. O, NATO-nun münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun sayələrini dəstəklədiyini vurğulayıb.

## “Qəbələ RLS-lə bağlı kompromis əldə etmək imkanı hələ tükənməyib”

“Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin uzadılması ilə bağlı aparılan Rusiya-Azərbaycan danışıqlarında kompromis əldə etmək imkanı hələ tükənməyib”. APA-nın məlumatına görə, bu barədə “RIA Novosti”yə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Konstantin

Biryulin bildirib. “Kompromis yolları tapmaq lazımdır, kompromisə həmişə nail olmaq olar. Problem tərəflərin bu kompromisə getməyə hazır olub-olmamasındadır. Bununla belə hazırda danışıqların gedişini proqnozlaşdırmaq çox çətin-dir”.

## Azərbaycanda məhbus ölüb

Azərbaycanda məhsum ölüb. APA-nın məlumatına görə, hadisə Ədliyyə nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Müəssisədə müalicə olunan, 1944-cü il təvəllüdü Cavadov Vəli Qüdrət oğlu qəfil-dən dünyasını dəyişib. İlkin məlumatla görə, o ürək tutmasından vəfat edib. Mərhumun

meyiti ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra onun ölümünün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, V. Cavadov qohumunu baltalayıb. İmişli rayon sakini olan V. Cavadov

2010-cu ildə torpaq üstündə yaranmış mübahisə zəminində qohumu, 1958-ci il təvəllüdü Cavadov Məhəmməd Qənimət oğlunu balta ilə vurub.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

## Cəbhədə atəşkəs yənə pozuldu

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan, işğal olunmuş Ağdam rayonunun Şıxlar və Şirvanlı, Tərtər rayonunun Seysulan, Qızıloba və Nəmirli

kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

## Qeyri-leqal məşğulluğun aradan qaldırılması ilə bağlı müşavirə keçirilib

Düənən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun sədrliyi ilə nazirlikdə "Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi" mövzusunda müşavirə keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Milli Sahibkarlar (İşgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev, Dövlət Sosial Müdafiə Fondunun, Vergilər Nazirliyinin, Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan nazir Füzuli Ələkbərov son 8 ildə ölkəmizdə əksəriyyəti qeyri-neft sektoruna aid olmaqla bir milyondan çox yeni iş yerinin yaradıldığını, işsizliyin hətta inkişaf etmiş ölkələrdə müqayisədə aşağı düşərək 5,4 faizə endiyini qeyd edərək bildirdi ki, bu kimi tədbirlər və əhalinin sosial müdafiəsinin artırılması üçün əsasən 5 dəfə azalaraq 7,6 faizə enib: "İqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluq imkanlarının artması fonunda qeyri-leqal məşğulluq halları da mövcuddur. Bu gün demək olar ki, bütün ölkələrdə, o cümlədən Avropa ölkələrində qeyri-leqal məşğulluq vardır. Hökumətin 2010-cu ilin birinci rübünün yekunlarına dair iclasında qeyri-formal məşğulluğun leqallaşdırılması ilə bağlı möhtərəm dövlət başçısının verdiyi tapşırıqda uyğun olaraq, bu sahədə dövlət nəzarəti daim gücləndirilir. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən ilin 6 ayı ilə müqayisədə cari ilin birinci yarımında 200 nəfər çox, yəni 960 nəfər işçi ilə əmək müqaviləsinin bağlatdırılması təmin edilib. Bu sahədə daha təsirli tədbirlərin həyata keçirilməsi iş yerlərində sosial məsuliyyətin güclənməsinə səbəb olsa da, hələ də işgötürənlər tərəfindən işçilərə əmək münasibətlərinin rəsmiləşdirilməsinə biganə münasibət göstərilməsi halları mövcuddur. Bu problem əsasən ti-



kinti və xidmət sektorunda özünü göstərir. İşgötürənlərin vergi ödəməkdən yayınmaq üçün yol verdikləri belə hallar işçilərin gələcək pensiya təminatı, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində zərər çəkən işçilərin və ya onların ailələrinin sosial müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün ciddi çətinliklər yaradır. Ona görə də qeyri-leqal əmək fəaliyyəti göstərən işçilər mütləq öz məşğulluqlarını leqallaşdırmalı və vergilərə cəlb olunmalıdırlar".

Müşavirədə ölkənin əmək bazarında qeyri-formal məşğulluğun mövcud vəziyyəti, iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı qeyri-rəsmi əmək münasibətlərində olan işçilər və işgötürənlər arasında əmək müqavilələrinin bağlatdırılmasına sahəsində görülən işlər təhlil olub. Eləcə də qeyri-formal məşğulluğun aradan qaldırılması məqsədilə milli qanunvericiliyin təkmilləşdirilməsi, bütün iş yerlərində həmkarlar ittifaqlarının yaradılması zərurəti vurğulan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

tərəfindən işçilərə qeyri-leqal əmək münasibətləri həyata keçirən işgötürənlərə qarşı ciddi inzibati tədbirlərin görülməyi bildirilib.

Eyni zamanda müşavirə iştirakçıları iş yerlərində işçi hüquqlarının daha etibarlı müdafiəsi mexanizminin qurulması məqsədilə sosial tərəfdaşlarla birgə yaradılmış Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şüaranın tərkibində qeyri-leqal məşğulluğa qarşı mübarizə aparmaq üçün müvafiq komissiyanın yaradılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları və Milli Sahibkarlar (İşgötürənlər) Konfederasiyasının, Dövlət Sosial Müdafiə Fondunun, Vergilər Nazirliyinin birgə əlaqəli innovativ fəaliyyətinin təşkil, eyni zamanda geniş təbliğat-maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və s. barədə təkliflər səsləndirilib.

Tədbirdə qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində sosial tərəfdaşlarla birgə qarşıda duran vəzifələr müzakirə olub.

BƏXTİYAR

## UNISEF və "Azersun Holding" arasında əməkdaşlıq memorandumu imzalanıb

BMT-nin Uşaq Fondu (UNISEF) və "Azersun Holding" Şirkətlər Qrupu Azərbaycan əşqəliq dövrünə xas əlillik hallarının azaldılmasına yönəlməli saylarında Azərbaycan hökumətini dəstəkləmək üçün birgə fəaliyyətə başlayıb. Düənən bununla bağlı keçirilən əməkdaşlıq memorandumunun imzalanması mərasimində UNISEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirdi ki, təmsil etdiyi şirkət korporativ sektorun uşaqlar üçün səfərbərlik edilməsi üçün beynəlxalq korporasiyalar və yerli şirkətlərlə sıx əməkdaşlıq edir: "Biz ümid edirik ki, "Azersun" Şirkətlər Qrupu ölkədə uşaqların rifahının yaxşılaşdırılmasına töhfə vermək üçün müəyyən edilmiş təşəbbüslərimizdə uzunmüddətli tərəfdaşımız olacağıq".

UNISEF nümayəndəsi qeyd edib ki, Azərbaycanda əlilliyi olan təxminən 60 min uşaq qeydiyyatda alınıb. M.Herevardın sözlərinə görə, onlar digər uşaqların mərkəz olduqları imkanlardan



məhrum olaraq böyüyürlər: "Əlilliyi olan uşaqlar bütün dünya uşaqlarının ən çox damğalanma və təcridə məruz qalanlar sırasındadır".

Tədbirdə qeyd edilib ki, Azərbaycanda ən çox yayılmış əlillik növü fiziki əlillikdir, sonra isə sensor və oqlı qüsurlar sıralanır. Əlillik hallarının əksəriyyəti körpənin anadan olduğu dövrdən və

ya erkən uşaqlıq dövründən yaranır. Bu halların erkən aşkarlanması, profilaktikası və erkən müdaxiləsi isə onların qarşısının alınmasında mühüm rol oynayır. "Azersun" Şirkətlər Qrupunun baş direktoru Əhməd Yaman qeyd edib ki, UNISEF-lə əməkdaşlıq Azərbaycan uşaqlarının rifahına töhfə verəcək: "Əlilliyi olan uşaqlar bir çox çətinliklərlə

üzlənirlər və ümid edirik ki, bu təşəbbüs uzunmüddətli perspektivdə bir çox insanların sağlamlığına müsbət təsir göstərəcək".

Qeyd edək ki, bu sahədə bir illik əməkdaşlıq nəzərdə tutan müqaviləyə əsasən, "Azersun Holding" kağız məhsullarının ("Sun paper" və "Aura") üzərində UNISEF-in loqosunu və ismarcını (uşaqlıq dövrünə xas əlilliklərin erkən aşkarlanması və erkən profilaktikası) əks etdirməklə öz alıcılarını UNISEF-in fəaliyyətini dəstəkləməyə həvəsləndirəcək. Bundan başqa, şirkət UNISEF-ə bu sahədə proqramlarını reallaşdırmaq üçün 25 min manat vəsait ayıracaq.

M.Herevardın sözlərinə görə, bu vəsaitlər bir il ərzində bir neçə istiqamətdə istifadə olunacaq: "Övvəla bu vəsaitlər hesabına uşaqlıq dövrünə xas olan əlillik hallarının erkən aşkarlanması və profilaktikasına dair klinik protokollar hazırlanacaq. Bundan başqa, UNISEF 7 prenatal mərkəzdə müvafiq tibbi heyətin təlimləndirilməsi, əlillik hallarının erkən aşkarlanması profilaktikası sahəsində həkimlərə müvafiq təlimlərin keçirilməsi və avadanlıqların alınması üçün istifadə olunacaq".

BƏXTİYAR

## Ekoloji hüquqpozmaqlarla bağlı araşdırma aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən iyunun 15-30-da ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində özlü verilmiş qanun pozuntularına görə 133 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 29 iş üzrə 137900 manat məbləğində cərimə tərtib olunub, ətraf mühitə dəymiş ziyanı görə 11 iş üzrə 2457.67 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 168 iş üzrə 29061.37 manat məbləğində ödəmə tərtib edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 8, icra qurumlarına isə 27 iş göndərilib.

BƏXTİYAR

## Sudan qeyri-qanuni istifadə faktları aşkarlanıb

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) içməli suyun dəqiq uqotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir. ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son vaxtlar bu sahədə nəzarət tədbirləri gücləndirilsə də, təəssüflərlə olsun ki, hələ də bəzi abunəçilər içməli sudan sayğacdankənar və müqavilə bağlamadan istifadə edirlər. "Su təchizatı və tullantı sular haqqında" qanunun tələblərini əsas götürməklə "Azərsu" ASC-nin Kommersiya və Daxili Nəzarət departamentlərinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə iyun ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 80-ə qədər fakt aşkarlanıb. Belə hallara daha çox sadıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və kimyəvi təmizləmə məntəqələrində rast gəlinir.

Son vaxtlar qeyri-əhali qrupu üzrə smart-kart tipli sayğacın quraşdırılması belə halların aşkarlanmasını daha da asanlaşdırır. Həyata keçirilən nəzarət təd-



birliəri nəticəsində Bakı şəhəri Xətai rayonu Mehmandarov küçəsi 92 ünvanında fəaliyyət göstərən "Nostalji" avtoyoma istifadəkdə sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki, təqribən 1 ay əvvəl ALFASU smart-kart sayğacı ilə təmin olunmuş obyekt ötən müddətdə heç bir ödəniş aparılmadan fəaliyyət göstərirdi. Obyektin su təchizatı sistemində baxış keçirilərək su xəttinə qeyri-qanuni qoşulma faktı aşkarlanıb. Məlum olub ki, obyekt 100 mm diametrlilik çirkab su xəttinə işi ilə çəkilmiş 20 mm diametrlilik su xətti ilə qidalanır. Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt

aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb. "Nostalji" avtoyoma müəssisəsinin içməli sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "Azərsu" ASC-yə dəymiş zərər qiymətləndirilərək abunəçi cərimə olunacaq. "Azərsu" ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütləq davam etdiriləcək və qanunsuz abunəçilərə yul verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla cərimələnəcək.

BƏXTİYAR

## Müəllim işləmək istəyənlərə daha çox vakant yer seçmək imkanı yaradılıb

Bu il Azərbaycanda müəllim işləmək istəyən namizədlər daha çox vakant yer seçə biləcəklər. Bu barədə "525"ə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib. Onun sözlərinə görə ötən il namizədlər 4 vakant yer seçə bilirdilər, bu il bu rəqəm 8 olacaq: "Seçim imkanını ona görə artırmışıq ki, daha çox vakant yerlərə sənəd verilsin və həmin yerlər dolsun". F. Qədirov bildirdi ki, bu il imtahanların nəticələrinə əsasən, keçid balları da dəyişdirilə bilər: "Reqlamentdə nəzərdə tutulub ki, imtahan suallarının 80 faizinə, ucaqar kənd məktəblərində olan vakant yerlər üçün isə sualların 60 faizinə düzgün cavab verən namizədlər keçid balını toplanmış hesab olunur. Bu il yenilik təbii ediləcək. Belə ki, əgər müsbət qərarə gərsək ki, vakant yer qalıb o zaman keçid balına dəyişiklik ediləcək. Yəni vakant yerlərin sayı

çox olarsa, keçid balını müəyyən qədər aşağı salacağıq ki, daha çox müəllimlər işlə təmin olunsun və vakant yerlər dolsun". F. Qədirov onu da deyib ki, bu il ali və orta ixtisas məktəblərini bitirən, hələ təhsil sənədlərini almayan məzunlar da müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə biləcəklər. Onun sözlərinə görə, təhəsnil sənədlərini almayan məzunlar üçün vasitəsilə vakant yerlər üçün elektron ərizə verə biləcəklər: "Onlara da imkanlar yaradılır ki, ərizə verib, imtahanlara qatıla bilsinlər. Lakin müsabiqədən keçib işə qəbul olunduqdan sonra onlardan təhsil sənədləri tələb ediləcək". F. Qədirov əlavə edib ki, ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı da imtahan keçiriləcək. Onun dediyinə görə, hazırda ölkə üzrə 30-dək məktəbdə vakant direktor yeri var və bu yerlər üçün namizədlər tərəfindən sənədlər təqdim edilib: "Vakant direktor yerlərin hamısı regionlar üzrədir. Bu yer-

lərin tutulması üçün yaxın vaxtlarda imtahan keçiriləcək". F. Qədirov vurğulayıb ki, Azərbaycanda məktəb direktorlarının işə qəbulu artıq 3-cü ildir ki, yeni qaydada həyata keçirilir: "Məktəb direktorlarını Təhsil Nazirliyi təyin və vəzifədən azad edir. Onların namizədliyi rayon təhsil şöbələri tərəfindən irəli sürülür. Sənədlər Təhsil Nazirliyinə daxil olduqdan sonra araşdırılır. Tələblərə cavab verən namizədlər elektron imtahan verirlər". Şöbə müdirinin sözlərinə əsasən, Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində keçirilən imtahanda namizədlərə idarəetmə, təhsil qanunvericiliyi və informasiya kommunikasiya bacarıqları üzrə suallar təqdim edilir: "İmtahanların müvəffəqiyyətlə verən namizədlər üçün sonradan nazirin iştirakı ilə müsahibə tərtib edilir. Bundan sonra direktor təyinatı ilə bağlı qərar verilir".

S.QARAYEVA

## Rusiya nümayəndələri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında olublar

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının dövlət və qeyri-hökumət təşkilatlarından, ali təhsil müəssisələrindən olan bir qrup gənc düənən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) olub.

Görüş zamanı qonaqları salamlayan ATGTİ-nin sədri Şahin İsmayilov onlara təşkilat haqda məlumat verərək, Rusiya-Azərbaycan əlaqələrinin əhəmiyyətini vurğulayıb: "Biz iki ölkə gəncləri olaraq, mövcud əlaqələri birgə

fəaliyyətimizlə daha da genişləndirməliyik".

Rusiya tərəfdən çıxış edən "Molodaya Qvardiya" təmsilçisi Maqomed Xatipov ATGTİ-nin reallaşdırdığı irimiqəyaslı layihələrdən, təşkilatın beynəlxalq müstəvidə təmsil olunması və bu ittifaq fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması ilə maraqlanıb.

Sualları cavablandıraraq Şahin İsmayilov bildirdi ki, ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Avropa Tələbələr Birliyinin (ATB) tamhüquqlu üzvüdür, bundan əlavə işə İttifaq ölkə-

mizdə fəaliyyət göstərən bir çox xarici ölkələrin səfirlikləri ilə əməkdaşlıq edir: "Bunun nəticəsi kimi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəalları xaricdə keçirilən bir çox tədbirlərdə ölkəmizi və təşkilatımızı təmsil edirlər. İttifaqın KİV-lərlə güclü əlaqəsi var. Mütləq informasiya mübadiləsi prosesində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı kifayət qədər təcrübəyə malikdir". Daha sonra tələflər ölkələrində reallaşdırılan dövlət gənclər siyasəti haqqında müzakirələr aparıblar.

S.QARAYEVA

## Şahmat fənni tədris edilən pilot məktəblərin sayı artırılacaq

2012-2013-cü dər ilində Azərbaycanda Şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şəbəkəsi genişləndiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı əmrə qeyd edilib ki, 2012-ci ilin yanvar ayında başlayaraq hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində Şahmat fənninin tədrisində iştirak edən uşaqların sayı artırılacaq. Ötən müddət ərzində aparılan müşahidə və təhlillər göstərib ki, Şahmat fənninin tədrisi şagirdlərin böyük marağına səbəb olmaqla onların idraki fəallıqını xeyli artırır, düşüncə qabiliyyətlərini gücləndirir. Bütün bunların nəticəsində şagirdlərin digər fənlərdən təlim göstəriciləri də nəzərəcarpacaq dərəcədə yüksəlib. Fənnin tədrisində qazanılan uğurlar şahmat təliminin növbəti siniflərdə də davam etdirilməsinə və pilot məktəblər şəbəkəsinin genişləndirilməsinə etibarlı zəmin yaradır. Əmrə bildirilir ki, 2012-2013-cü dər ilində müəyyən olunmuş müvafiq pilot ümumtəhsil məktəblərinin II siniflərində Şahmat fənni tədris ediləcək. Şahmat fənninin tədrisinə 2012-ci



ilin yanvar ayında başlanmış pilot ümumtəhsil məktəblərində həmin fənn III siniflərdə davam etdiriləcək. Şahmat fənni II və III siniflərdə dərsonkənar məşğələlərə ayrılmış vaxt hesabına dərson cədvəlinə daxil edilməklə həftədə bir saat tədris olunacaq.

S.QARAYEVA

## Qanunsuz fəaliyyət göstərən kazino aşkar edilib

Vergilər Nazirliyinin Vergi Auditi Departamenti tərəfindən vergi nəzarəti tədbirləri həyata keçirilərkən paytaxtın Səbail rayonu ərazisində Zərifə Əliyeva küçəsi, 28 ünvanında yerləşən obyektdə kompüter vasitəsilə uduşlu oyunların keçirildiyi kazino aşkar edilib. Nazirlikdən verilən məlumata görə, kazinoda Qəmbərov Nizami Hüseyn oğlunun fəaliyyət göstərdiyi müəyyən edilmiş və həmin şəxs eyni zamanda uduşlu oyunların operatoru vəzifəsinin icraçısı olduğunu bildirib.

Keçirilən nəzarət zamanı Qəmbərov Nizami Hüseyn oğlu-



nun əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb. Tədbir zamanı maddi sübut kimi

əhəmiyyət kəsb edən və qanunsuz əldə olunan gəlirlər barədə məlumatların dəşyicisi olduğu ehtimal edilən 6 ədəd kompüter prosessoru aşkar edilərək götürüldü. Hazırda qanunsuz oyunların təşkilatçıların məsuliyyətləri müəyyən edilməsi, əldə olunan gəlirlərin həcmindən dəqiqləşdirilməsi və vergi qanunvericiliyinin tələblərinin təbiiq istiqamətində araşdırmalar davam etdirilir.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz fəaliyyət göstərən bütün şəxslər barədə qanun çərçivəsində tədbirlər görülməklə.

BƏXTİYAR

## Regionlarda kommunal xidmətlərlə bağlı maarifləndirmə işi aparılır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası növbəti layihəsinin Region sakinlərinə həsr edilib. QHT-lərə Dövlət Dəstəyi Şüarasının dəstəyilə icra edilən "Kommunal xidmətlər sahəsindəki problemlərin aradan qaldırılmasına kömək məqsədilə ictimai dəstəyin təşkil, qanunvericilik bazasının gücləndirilməsi üçün tövsiyələrin hazırlanması" layihəsi çərçivəsində regionlarda əhali kommunal xidmətlər və iş-təhləklə hüquqları barədə maarifləndirilmə işi aparılıb.

AVCIYA-nın mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində bəlli olub ki, vətəndaşlar kommunal xidmət sahələrini tənzimləyən milli qanunvericilik bazasından tam məlumatlıdır, bu da bir çox hallarda onların hüquqlarının pozulması ilə nəticələnir. Təşkilat bu problemin, xüsusilə regionlarda daha qabarıq olduğu qənaətinə gəlib. Region əhalisinin bu sahənin qanuni tənzimlənmə prosedurlarından, habelə pozulmuş hüquqların bərpası mexanizmindən məlumatlıdır. Məsh bu səbəbdən AVCIYA belə bir layihənin icra edilməsi qənaətinə gəlib və qarşıya kommunal sahədə mövcud problemlərin aradan

qaldırılmasına, istehlakçıların bu sahədəki hüquqlarını ilə bağlı məlumatlılıq səviyyələrini artırılmasına nail olmaq məqsədi qoyub. Bu məqsədlə Şamaxı, Cəlilabad və Xaçmaz rayonlarında seminarlar təşkil edilib. Seminarlarda kommunal xidmət sahələri, habelə istehlakçıların hüquqları ilə bağlı milli və beynəlxalq qanunvericilik bazaları ilə bağlı geniş söhbət aparılıb. Seminarlar zamanı aparılan söhbətlər bu layihənin nə dərəcədə zəruri olduğunu və daha geniş formata keçirilməsinə ehtiyac olmasını bir daha təsdiq edib.

BƏXTİYAR









# Sərvət Kabaklı: "Çox xoşbəxtəm ki, Azərbaycanın mötəbər bir institutunun fəxri doktoru adına layiq görülmüşəm"

Ötən gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əhməd Kabaklının "Harput əfsanələri" kitabının təqdimatı və Türk Ədəbiyyatı Vəqfinin (TƏV) sədri Sərvət Kabaklıya fəxri doktor elmi adının verilməsi ilə bağlı mərasim keçirilib. Mərasimdən öncə qonaqlar Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbirin aparıcısı, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Paşa Əlioğlu Qardaş Türkiyədən ölkəmizə gələn qonaqları və mərasim iştirakçılarını salamlayaraq rəhbərlik etdiyi elm ocağında belə bir təərənin keçirilməsindən şərəf hissi keçirdiyini dilə gətirib. P. Əlioğlu indiki Əlyazmalar İnstitutunda vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin toplaşdığı qonaqların diqqətinə çatdıraraq institutun mənavi dəyərinin yüksək olduğunu bildirib. Sərvət Kabaklıya Əlyazmalar İnstitutunun fəxri doktoru adının verilməsindən məmnunluğunu ifadə edən direktor bunun ilk dəfə həyata keçirildiyini vurğuladı. Çıxışından sonra P. Əlioğlu institutun "Fəxri doktor" elmi diplomunu Sərvət Kabaklıya təqdim edib.

"Can Azərbaycanın candan əziz alimlərini salamlayırəm" müraciəti ilə çıxışına başlayan TƏV-in rəhbəri S. Kabaklı fəxri doktor adı almasından məmnunluğunu ifadə edib: "Çox xoşbəxtəm ki, canım Azərbaycanın mötəbər bir institutunun fəxri doktoru adına layiq görülmüşəm. Burada əmin, böyük ziyalı Əhməd Kabaklının xatirəsinin belə əziz tutulduğu üçün də özümü çox xoşbəxt hiss edirəm. Bütün bunları böyük bir vəfa örnəyi sayıram. Azərbaycan hər zaman bizim üçün canımız qədər əziz olub. Biz "Azərbaycan" məhəmmədini dinləyəndə həmişə təkəçə gözümlə deyil, könlümüzdə ağlayıb. 1960-70-ci illərdə Zeynəb Xanlarovanın adını eşidəndə, məhəmməd qulaq asanda gözlərimiz dolurdu. Azərbaycan həmişə bizim üçün qiymətli və fəaliyyətimizin böyük bir qisminin də həmişə bu ölkə ilə bağlı olmasına çalışmışıq". S. Kabaklı keçən əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqının dəfərlər erməni terroruna məruz qalmasını, Qarabağ müharibəsində və ondan əvvəl sayısız-hesabsız şəhid verdiyi xatırladaraq onların xatirəsinin hər zaman xalqlarımızın qəlbində yaşayacağına inanımı ifadə edib. S. Kabaklı şəhidlərlə yanaşı öz ölkəsinin inkişafına xidmət göstərən elm, sənət və ədəbiyyat adamlarını da qəhrəman adlandırdı: "Tolstoy deyib ki, ədəbiyyatı olan topluma millət deyilir. Bu baxımdan biz böyük bir millətlik. Şeyrləri, məhəmməd, elmi əsərləri ilə bu millətə ruh verənlər də onun qəhrəmanlarıdır". Təqdim olunan "Harput əfsanələri"nin ədəbi-bədii dəyərinin söz açan S. Kabaklı qeyd edib ki, hər bir əsərində Qərbin mədəniyyət imperiyasını qarşısında baş əyib öz milli və mənavi dəyərlərini itirmiş və ya itirmə istiqamətində olanlara, getdikləri yola gedəngəlməz olduqlarını xatırladı. Milli və mənavi məniyyəni qoruyanlara da haqq yolunda olduqlarına əminlik aşılayır və onların özünə inanımı artırır. Çıxışının sonunda TƏV rəhbəri əsərin Azərbaycan türkcəsində nəşr edilməsində maddi və mənavi dəstəyini əsirgəməyən, bir çox milli mədəniyyət fəaliyyətinin hamisi, dünyanın zəngin əntiq əşyalar kolleksiyası, Qarabağ qazisi Şahid Həbibullayev minnətdarlığını bildirib. Bakıya sonuncu dəfə 1996-cı ildə gəldiyini deyən S. Kabaklı aradan keçən illər ərzində Azərbaycanın, Bakının böyük bir iqtisadi inkişaf yolu keçdiyini çıxışında öndə çəkib: "16 il əvvəl Bakı ilə indinin Bakısı arasında çox böyük fərqlər gördüm. İndiki Bakını tanımadım. Şəhər çox sürətlə inkişaf edib. Hər yan abadlaşib, gözəlləşib. Bunun üçün Prezident İlham Əliyevə və Azərbaycan mədəniyyətinin təbliğatı istiqamətində misilsiz işlər görən xanımı Mehriban Əliyevaya çox dərin minnətdarlığımı bildirirəm".

Elazığın bələdiyyə sədri Süleyman Salmanoğlu çıxışında hər zaman Azərbaycan xalqının sevincini sevincləri, kədərlərini kədərləri bildiyini söyləyib: "Bizlər elazığlılar olaraq, azərbaycanlı qardaşlarımızı çox sevirik. Bilirik ki, acılar paylaşıb, azalır. İstəyirəm biləsiniz ki, Qarabağ bizim də faciəmədir. Qarabağın acısını ürəyimizdə hiss edirik. Xocalı qətləmini içimizi göynədir. Bizlər gələcəyə, ümidə azərbaycanlı qardaşlarımızla birlikdə yelkən açmaq istəyirik. Ümidlərimizə, sevgilərimizə, sevinclərimizə azərbaycanlı qardaşlarımızın da orta olmasını istəyirik. İstəyirik ki, hər iki ölkə bütün sferalarda işbirliyi qursun. Əl-ələ, çiyin-çiyinə böyük bir güc olmalıyıq ki, çətinliklər önümüzə diz çöksün". Elazığda Azərbaycanla bağlı görülən



işlərdən, Azərbaycanın görkəmli ədəbiyyat adamlarının xatirəsi münasibətilə keçirilən mərasimlərdən söz açan bələdiyyə sədri həmyerlisi Sərvət Kabaklıya Əlyazmalar İnstitutunun fəxri doktoru adının verilməsindən məmnunluğunu bildirib. S. Kabaklının 41 illik məslək həyatı boyunca hər zaman Türkiyənin və Azərbaycanın milli-mədəni inkişafına xidmət göstərdiyini vurğulayıb. Ona verilən fəxri doktor adını böyük bir qədrşünaslıq kimi qiymətləndirən bələdiyyə başkanı bu addımı ümumən Elazığ şəhərinə və xalqına verilməsi kimi dəyərləndirib. TƏV adından Sərvət Kabaklının rəhbərliyi altında işıq üzü görün dəyərli nəşrlərdən söz açan bələdiyyə sədri bu vəqfin indiyədək 150-dən artıq kitab və toplu nəşr etdirdiyini diqqətə çatdırıb.

Filologiya elmləri doktoru Asif Rüstəmli çıxışında Türkiyədə Azərbaycanın sevilməsində Sərvət Kabaklının əməyinin müstəsna əhəmiyyəti malik olduğunu vurğulayıb: "Bu gün qardaş ölkədə Azərbaycanın tanınması sevilməsində Sərvət Kabaklının özünəməxsus rolu var. Əlyazmalar İnstitutu tərəfindən ona verilən fəxri doktor adı onun haqqıdır, o çoxdan buna layiqdir". A. Rüstəmli çıxışında həmçinin Elazığın bələdiyyə sədri S. Salmanoğlunun da Azərbaycan naminə gördüyü işlərdən söz açıb: "Elazığın ən gözəl yerində Azərbaycan parkının açılışı və orada şəhidlərimizə abidənin ucaldılmasında Süleyman Salmanoğlunun müstəsna xidmətləri var. İnənirəm ki, bundan sonra da bu gür gözəl təşəbbüslər davam etdiriləcək". A. Rüstəmli mərasimdə təqdimatı keçirilən, tərcüməçisi və önsöz müəllifi olduğu "Harput əfsanələri" haqqında, müəllifi Əhməd Kabaklı barəsində fikirlərini də tədbir iştirakçıları ilə bölüşüb: "XX əsr Türkiyəsinin elmi-ədəbi, ictimai-fəlsəfi fikir gündəmində Şeyxül-mühərrir Əhməd Kabaklı fədakar araşdırıcılıq səriştəsinə, analitik təfəkkürə, yenilikçi düşüncəyə, milli ruha malik ədəbiyyat tarixçisi ədəbiyyatşünas alim, yazar, pedaqoq və jurnalist kimi yetərincə tanınır, təqdir və təbliğ olunur. Onun son 45 ildə on dörd dəfə nəşr edilən, ümumi həcmi 4330 səhifədən çox olan beşcildlik "Türk ədəbiyyatı" tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya və türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır".

Millət vəkili Musa Qasımlı bu cür mərasimlərin təşkilinin vacibliyini vurğulayaraq S. Kabaklının ölkəmiz adına gördüyü işləri təqdirəlayiq hesab etdiyini bildirib.

"525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında Süleyman Salmanoğlunun

ümumən Türk dünyası və Azərbaycan üçün çox əhəmiyyətli işlər gördüyünü deyib. O, Almas İldırımın anadan olmasının 100 illiyi münasibətilə və Elazığda şair axşamlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin böyük hörmətlə qarşılandığını qeyd edib: "Elazığ səfərlər zamanı o qədər dolğun təəssürat almışdı ki, bütün bunlar sanki indicə baş verib. Həmin vaxt elazığlıların qonaqpərvərliyini, isti münasibətlərini, Almas İldırımın şairlərinin litsey tələbələrinin ifasında səslənən tökülən göz yaşlarını yaxşı xatırlayırdım. Elazığlılar bizdə el arasında deyildiyi kimi, adəmədən ötrü özlərini öldürürlər. Həmin vaxt Şener Bulud da Azərbaycan nümayəndə heyətinin qayğısını çox çəkdi, bizi sanballı ağırlandı. Elazığ xalqı və bələdiyyəsi Azərbaycanın yaxından tanınması sevilməsində böyük işlər görür. Elazığ sanki kiçik Azərbaycandır. Hər şeyin maddiyyatla ölçüldüyü, təməna güdüldüyü indiki zamanda elazığlıların gündəmə mənaviyyəti, təmiz sevgiləri bizi rıqqətə gətirmişdi". R. Məcid görülən işlərin nəticəsiz qalmayacağını bildirərək Sərvət Kabaklına layiq olduğu daha böyük mükafatların nəsi olacağına əminliyi bildirib.

Türkiyədə "Manas" nəşriyyatının rəhbəri Şener Bulud Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirərək indiyədək azərbaycanlı sənət və ədəbiyyat xadimləri ilə birgə görülən işlərdən, təşkil olunan ədəbi-mədəni tədbirlərdən söz açıb.

Türk Ədəbiyyatı Vəqfinin üzvü, şair İsa Kocakaplan mərasimdə iştirakından xoşbəxt olduğunu dilə gətirərək bələdbirlərin əhəmiyyətindən bəhs edib.

Filologiya elmləri doktoru Qəzənfər Paşayev bələdbirlərin qardaş xalqları bir-birinə daha da yaxınlaşdırdığını deyib.

Mərasimdə Süleyman Salmanoğluna, Şener Buluda və Şahid Həbibullaya AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan ədəbiyyatının dostları" diplomları təqdim olunub.

Türk nümayəndə heyətində təmsil olunan Hadi Ənal, Çingiz Özdəmir, Lütfullah Parlı, Səhəd Kabaklı, Əli Canpolad və Azərbaycanın bir sıra elm adamları bu gün-iyulun 6-da Xızıda böyük ədəb Cəfər Cəbbarlıın anım günü və Asif Rüstəmliyə müəllifi olduğu, Türkiyənin "Manas" nəşriyyatında işıq üzü görün "Cəfər Cəbbarlı" kitabının təqdimatına qatılacaqlar. Mərasimdə böyük ədəb həyat və yaradıcılıq yolu xatırlanacaq, sözlərinə yazılmış məhəmməd ifa ediləcək. Tədbirdən sonra türkiyəli və azərbaycanlı nümayəndə heyətləri Qubaya yola düşərək, oradakı kütləvi məzarlığı ziyarət edəcəklər.



## Şener Bulud: "Azərbaycanı könlümüzdə vətən seçdik"



Ölkəmizdə səfərdə olan Türkiyənin "Manas" nəşriyyatının rəhbəri Məhəmməd Şener Buludla son dövrlərdə ölkəmizlə bağlı keçirilən ədəbi-mədəni tədbirlər barəsində söhbət etdik. Ş. Bulud Azərbaycanda özünü müstəsna atmosferdə hiss elədiyini diqqətə çatdıraraq Azərbaycan və Türkiyənin eyni din, eyni tarix, eyni mədəniyyəti paylaşdıqlarını dedi: "Bizim köklərimiz tarixin dərinliklərindən süzülüb gəlir. Dilimiz, milli adət-ənənələrimiz, sadəliyimiz, zövqümüz və estetikamız biz birik. Azərbaycanımızın böyük şəxsiyyəti, ulu öndər Heydər Əliyev də sülhsevərliyi ilə beynəlxalq ictimaiyyətin təqdirini qazanıb. Hörmətli prezidentin zamanla uzlaşan siyasəti nəticəsində türk ölkələri arasındakı sosial, mədəni, iqtisadi əlaqələr daha da inkişaf edib. 1990-cı ildə Elazığda başladığımız və cari ilin iyununda iymincisini qeyd elədiyimiz Beynəlxalq Xəzər Şair Axşamlarını təşkil etməkdə məqsədimiz Türk Dünyasına yetişmək, Türk Dünyasını ortaq dildə, ortaq mədəniyyətdə görüşdürmək, türk coğrafiyasına məxsus xalqların duyğu və könlü körpülərini qurmaqdır. Bu məqsədlə müxtəlif vaxtlarda Azərbaycan və Türkiyənin ortaq övladı, həsrət və vətən şairi Almas İldırımın anadan olmasının 100-cü ildönümü münasibətilə Elazığda böyük tədbirlər keçirdik. Xəzər Şair Axşamlarının 13-cüsünü də onun xatirəsinə həsr elədik. 16-cı Xəzər Şair Axşamları isə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin şərəfinə düzəndik. Elazığda iki prospektə Almas İldırım və Bəxtiyar Vahabzadənin adını verməkdə məqsədimiz iki böyük istiqlal şairinin xatirəsinin əbədiləşdirməkdir. Azərbaycanlı qardaşlarımız elazığlı 42 şairin şairlərini bir kitabda "Elazığ çələngi"ndə toplayaraq böyük bir mədəni layihə həyata keçirdilər. Bu qədrşünaslıq bizi çox təsirləndirdi. Elazığ Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə qardaşlarımızın sevincinə şorik olmaq niyyətilə böyük təorələr keçirib. Son dövrlərdə isə Elazığ bələdiyyəsi tərəfindən Cümhuriyyət məhəmmədində Azərbaycan parkı açaraq orada Azərbaycan Şəhidlər Abidəsi ucaldıldı. Bütün bunları bir qardaş borcu bilərək böyük sayğı ilə həyata keçirmişik. Bundan sonra da bu cür tədbirlərin, bələdbirlərin həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Şener Bulud müsahibəsində bu günkü Bakı ilə bağlı təəssüratlarını bölüşdü: "Bakıya indiyədək 4 dəfə səfər etmişəm. Sonuncu dəfə 2007-ci ildə gəlmişdim. Aradan cəmi 5 il keçməsinə baxmayaraq Bakı çox gözəl sürətlə inkişaf edib. Bakı çox gözəl şəhərdir. Yaxşı idarəetmənin mövcudluğuna görə, son beş ildə Bakı özünün inkişafının pik nöqtəsinə çatıb desək, yanlışdır. Buradakı iqtisadi, mədəni inkişaf, intibah məni çox sevindirir. Çünki biz Azərbaycan vətənimiz Türkiyədən ayırırıq. Azərbaycanı könlümüzdə vətən seçdik. Bu ölkənin, onun paytaxtının belə bir inkişafını təmin elədiyini görə Prezident İlham Əliyevə çox minnətdarıq. Azərbaycanın hər baxımdan inkişafı qəlbimizi qürur hissi ilə doldurur. İstəyirik ki, Azərbaycan daha da inkişaf edərək dünya miqyasında öz sözünü diqqət eləməyi bacaran mühtəşəm dövlətlər sırasına qoşulsun".

S.MÜRƏTQIZI

## Ramin Musayev: "Xəzər TV"dən başqa heç bir telekanal bizə müraciət etməyib"

Peşakar Futbol Liqasının prezidenti Ramin Musayev sabah növbəti Unibank Premyer Liqanın teleyayımı ilə əlaqədar keçiriləcək tenderlə bağlı fikirlərini bildirib.

Qol.Az saytının müxbiri ilə söhbətində o qeyd edib ki, bugünə qədər "Xəzər TV"dən başqa heç bir telekanal onlara yayım hüququnu almaqla bağlı müraciət etməyib: "Xəzər TV"dən başqa heç kim bu məsələyə maraqlanmayıb. Hesab edirəm ki, bu gün Azərbaycanın hər bir telekanalının yayım hüququnu almaq üçün vəsaiti var. Respublikamızda idmana bu qədər qayğı göstərilir. Telekanallar bunları nəzərə almalıdırlar. Yox, əgər onlar bunun marağında deyilsə, bu, başqa

məsələ".

Qeyd edək ki, bu günlərdə R.Musayev çempionatın yayım hüququnu 400-500 min manata satmaq istədiklərini deyib.

"Bəs, tenderdə telekanallar bununla məbləğlə razılaşmasa, necə olacaq?" Müxbirimizin bu sualını R.Musayev belə cavablandır: "Bu məsələdə çox şey qarşı tərəfin də fikrindən asılıdır".

PFL prezidenti qiymət məsələsində güzəşt edəcəklərini istisna etməyib.

R.Musayev bildirib ki, əgər kanallardan heç biri PFL-in şərtləri ilə razılaşmasa, onlar əvvəlcədən bəyan etdikləri kimi, heç bir televiziya oyunu canlı yayımlamağa imkan verməyəcək. "Telekanallar bu işi öhdəsinə



götürməsə, o zaman yayım hüququ bizdə qalacaq. Bizim razılığımız olmadan heç bir televiziya heç bir oyundan canlı yayım verə

bilməz. Vəssalam! Kanallar oyunları yayımlamasa, oyunlar Peşakar Futbol Liqasının rəsmi saytında yayımlanacaq".

## Beynəlxalq qurumdan Ramil Quliyevə qadağa

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) Azərbaycanlı sprinter Ramil Quliyevin 2012-ci il London Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil etməsinə icazə verməyib.

"Həbərtürk"ün verdiyi məlumata görə, Türkiyə Atletika Federasiyası (TAF) Azərbaycan tərəfindən istədiyi icazəyə rədd cavabı alıb və Türkiyəni təmsil etməsinə icazə verməyib.

Müraciət Quliyevin 2010-cu ildən Türkiyədə oturmaq icazəsinin olduğunu xatırladan qadağa ölkə federasiyası 22 yaşlı atletin London olimpiadasında çıxış etməsinə xüsusi icazə istəyib. I-

AAF isə İstanbuldakı dünya çempionatı öncəsi

Kenya əsilli İlham Özbilən və Polat Arıkan üçün xüsusi icazə verməsinə baxmayaraq, bu dəfə xahişi rədd edib.

Qeyd edək ki, Ramil Quliyev 100 metr və 200 metr məsafələrdə yarışlarında dünyanın ən sürətli sprinterləri arasında göstərilir. O, 3 il öncə "Fəxrbağca"ya transfer olduqdan sonra Türkiyə vətəndaşlığını qəbul edib və Azərbaycanı təmsil etməkdən boyun qaçırdı. TAF Quliyevin London olimpiadasında "ay-uldüz" forma ilə çıxması üçün çalışıb. Azərbaycanlı atlet sonun-

cu dəfə Azərbaycanı 2009-cu ilin avqustunda Almaniyayın paytaxtı Berlində keçirilən dünya çempionatında təmsil edib. IAAF qaydalarına əsasən, başqa ölkənin şərfini 3 illik fasilədən sonra qorumaq mümkündür. TAF bu müddəti azaltmaq istəyi ilə Azərbaycan Atletika Federasiyasına müraciət edib. Lakin ölkəmizin idman rəsmiləri Quliyevi yalnız 2012-ci il olimpiadasından sonra buraxa biləcəklərini deyərək, prinsipial mövqə nümayiş etdiriblər. Atletin özü isə Azərbaycan adından çıxış etməyəcəyini söyləyib. Nəticədə o, Londonda yarışmaqdan məhrum olub.

## Klublarımızın Avropa Liqasındakı cavab oyunlarının hakim təyinatları açıqlandı

UEFA Avropa Liqasında çıxış edən təmsilçilərimizin ilk təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəkləri qarşılaşmaların hakim təyinatları açıqlanıb.

"Nomme Kalyu" (Estoniya) — "Xəzər Lankoran"

10 iyul. Saat 20:45. Tallin. Kadriorg stadionu

Baş hakim: Dag Vidar Hafsas

Baş hakimin köməkçiləri: Svein Inge Wiken, Jan Erik Engan

Dördüncü hakim: Trond Ivar Dovle (Hakimlər briqadası Norveçdəndir)

Hakim-inspektor: Jonas Braga (Litva)

UEFA nümayəndəsi: Ionel Piscanu (Rumıniya)

"Mura" (Sloveniya) — "Bakı"

12 iyul. Saat 23:00. Lendava. Spotni Park stadionu

Baş hakim: Athanasios Giachos

Baş hakimin köməkçiləri: Michael Karsiotis, Dimitris Tatsis

Dördüncü hakim: Stavros Tritsonis (Hakimlər briqadası Yunanıstandandır)

Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

UEFA nümayəndəsi: George Koumas (Kipr)

"İnter" — "Trans" (Estoniya)

12 iyul. Saat 21:00. "Dalğa Arena"

Baş hakim: Kevin Clancy

Baş hakimin köməkçiləri: James Bee, Stuart Stevenson

Dördüncü hakim: Brian Colvin (Hakimlər briqadası Şotlandiyadandır)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

Dördüncü hakim: Fariz Yusifov (Azərbaycan)

## "Ronaldo və Pirlo da İspaniyanın qarşısını ala bilmədi"



Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Avro-2012"nin qalibi olan İspaniya millisi haqda xoş sözlər deyib.

"Times of India"ya danışan Maradona hətta Kristiano Ronaldo və Andrea Pirlonun da İspaniya millisini saxlaya bilmədiyini bildirib:

"İspaniya millisi sadəcə dünyanın ən yaxşı komandası deyil. Onlar hazırda ən baxımlı oyun nümayiş etdirən komandadır. "Avro-2012"də heç bir komanda İspaniyanın qarşısını ala bilmə-



di. Ronaldo buna yaxın oldu, ancaq bacarmadı. Pirlonu isə rəqibin 4 yarım müdafiəçisi zərərsizləşdirdi. Həqiqətən də İspaniyanın yarım müdafiə xətti çox güclüdür. Məhz onların sayəsində İspaniya millisi "Avro-2012"də 12 qola

imza atdı. Mənim üçün İspaniyanın yenidən çempion olması gözəlməz olmadı".

Qeyd edək ki, Maradona "Avro-2012"nin ən gözəl qolu kimi İsveçin forvardı Zlatan İbrahimoviçin Fransaya vurduğu topu seçib.

## Pele: "İspaniya millisi Braziliya ilə müqayisə edilə bilməz"

Braziliya futbolunun canlı əfsanəsi Pele yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.

"Reuters"ə danışan Pele İspaniya millisinin 1970-ci illərin Braziliya yığmasından yaxşı olmadığını bildirib:

"Əgər hazırda futbol oynasaydım, Braziliya millisi dünya çempionu olardı. Buna heç şübhəm yoxdur. Təbii ki, İspaniya millisi hazırda dünyanın ən yaxşı komandalıdır. Ancaq onlar 1970-ci illərin Braziliya yığmasından yaxşı oynamırlar. Müqayisələr hər zaman olur. Bununla belə, Braziliya millisini sadəcə 2-3 yaxşı futbolçuya sahib İspaniya ilə müqayisə etmək düzgün deyil. Məncə, 1970-ci illərin Braziliya millisi daha möhtəşəm oyun sərgiləyirdi".

Qeyd edək ki, 1970-ci illərdə Braziliya millisinin Pele ilə yanaşı, Karlos Alberto Torres, Klodoaldo, Jairzinho, Gerson, Tostao və Rivelino kimi futbolçular çıxış edirdi.



## "Qarabağ"ın yeni transferi danışdı

"Qarabağ" klubunun yeni transferi Riçard Almeyda de Oliveyra Ağdam təmsilçisinə keçidi bağlı fikirlərini bölüşüb.

Portuqaliyalı futbolçu "Qarabağ"la böyük uğurlar qazanacağına inandığını bildirib:

"Hara gəldiyimi çox yaxşı bilirəm. Yeni komanda haqqında ətraflı məlumatım var. Daim avroklublarda çıxış edir. Üstəlik, komanda gənc və ambisiyalıdır. Komandanın baş məşqçisiylə söhbət etdikdən sonra nə istədiyimi yaxşı başa düşdüm. Mən komanda oyunçusuyam. Bura komandanın uğur qazanmasına yardım etmək üçün gəlmişəm. Hər zaman komanda üçün oynamağa çalışmışam. İnanıram ki, "Qarabağ"la böyük uğurlar qazanacağam".



## Van Persi: "Arsenal" formasını geyinmək istəmirəm"

"Arsenal" klubunun hücumçusu Robin Van Persinin komandadakı gələcək təyinatı aydınlaşdırılıb.

Britaniya mətbuatının verdiyi məlumata görə, niderlandlı futbolçu gələn mövsüm komandadan ayrılacağını açıqlayıb:

"Komandadakı təyinat barədə açıqlama verməyimin lazım olduğunu düşündüm. Mətbuatda bu haqda çox yazırlar. Mövsümün sonunda baş məşqçi Arsen Vengerlə görüşüm oldu. Həmin görüş zamanı maddi məsələlər müzakirə edilmədi.

Ötən mövsümü çox gözəl keçirdim. Ancaq mənim əsas hədəfim titulları qazanmaqdır. Venger və komanda yoldaşlarımla mənə olan qayğı və dəstəyini hiss edirəm. Ancaq təəssüf ki, gələn mövsüm "Arsenal" formasını geyinmək istəmirəm. Bu barədə çox düşündüm və müqaviləmi uzatmamı qərar aldım. Bu qərarıma hər kəsin hörmətlə yanaşmasını istərdim".

Qeyd edək ki, "Arsenal"la müqaviləsi 2013-cü



ilün iyununda başa gətirəcək Van Persi ilə "Mançester Siti", "Yuventus", "Real" (Madrid) və "Barselona" klubları yaxından maraqlanırlar.

## "Araz" "Eyndhoven"lə eyni qrupa düşdü

İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün ilk və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.


Mübarizəyə əsas mərhələdə başlayacaq təmsilçimiz "Araz",

püşkün nəticəsinə uyğun olaraq, 6-cı qrupda yer alıb.

Azərbaycan komandasının Niderlandın "Eyndhoven", Macarıstanın "Györ" klubları və ilk seçmə mərhələnin C qrupunu birinci yerdə başa vuracaq komanda ola-

caq.

İlkin mərhələnin C qrupunda EID Futsal (İrlandiya), Allstars W.N. (Avstriya), TÜFAD Ankara (Türkiyə) və Minerva Futsal Bern (İsveçrə) komandaları mübarizə aparacaq.



## Platininin 2020-ci il Avropa çempionatını keçirmək istədiyi şəhərlər

UEFA prezidenti Mişel Platininin 2020-ci il Avropa çempionatının final mərhələsinin oyunlarının keçirilməsini istədiyi 12 şəhər üzə çıxıb. Lent.az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, siyahıda çempionatda iştirak etmək istəyən ölkələrdən heç birinin şəhəri yer almıyır. İndiyədək iddia etdiyi şəhərlər arasında Avropa çempionatını keçirmək istəyən arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu, böyük pul sərfiyyatının qarşısını ala biləcəkləri qonağına qəbul edib.

UEFA prezidentinin bu layihəsinin səbəbləri də müəyyən deyil. 60-cı ildönümündə Avropa çempionatının oyunlarını müxtəlif şəhərlərdə keçirmək istəyinin arxasında Platininin ümumdünya iqtisadi böhrandan çətinləşməsi durur. Qitə futbol qurumunun başçısı yeni stadion və baza tikintisinin çox böyük maddi yük olduğunu, Avropada bir çox ölkənin iqtisadi böhranla mübarizə apardığını nəzərə alıb. O, adətən şəhərlərdə yerləşən imkanların olduğunu